

## QARABAĞIN BİTKİ GENETİK EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏ İMKANLARI

**Aydın Əsgərov, Vahid Güvəndiyev, Kəmalə Əsədova, Günel Allahverdiyeva, Xəribül  
Əzizxanlı, Günel Quliyeva, Kəmalə Məmmədyarova, Xalidə Nəzərova**

*AMEA-nın Genetik Ehtiyatlar İnstitutu*

Qarabağda A.Əsgərovun işgaldən əvvəl apardığı tədqiqatların nəticələrinə, eləcə də ədəbiyyat və fond materiallarının təhlilinə əsasən, Aran və Daglıq Qarabağın yabanı florasında 14 genefond qruplarına aid 1300 faydalı bitki növü müəyyən edilmişdir.

Yabanı qida (yeyilən) ot bitkiləri: 13 fəsilə, 29 cins 67 növ. Gicitkən, yolotu, əvəlik, quşəppəyi, pencər, qazayağı, şomu, əməkəməci bu bölgədə geniş yayılmışdır.

Yabanı tərəvəz bitkiləri: 39 fəsilə, 102 cins, 133 növ. Bu bitkilərin bir çoxu ətirli və xoş dada malikdir, tərkibində sulu karbonlar, züləllər, yağlar, vitaminlər, üzvi turşular, aromatik və spesifik dadverici maddələr vardır. Çırış, qulançar, qırxbuğum, tarə, amarant, pərpəran, təpəotu, yergiləsi, tütkötü, çəşir çox qiymətlidir.

Ərzaq əhəmiyyətli bitkilər: 14 fəsilə, 29 cins və 102 növ. Bu bitkilər vitaminlər, mikroelementlər, pektin, züləllər, karotinoidlər, selluloza və s. bioloji aktiv maddələrlə zəngindir: findiq, əzgil, heyva, əncir, alma, armud, itburnu, sumax, böyürtkən və s.

Yabanı ədviyyat bitkiləri: 25 fəsilə, 53 cins, 82 növ: zirinc, sumaq, razyana, nanə, kəkklikotu və s. göstərmək olar.

Perspektivli dənli taxıl bitkiləri üzrə 9 cinsi əhatə edən 20 növ qeydə alınmışdır. Buğda, çovdar, dari, arpa, buğdayiot və s. bu qrupa aiddir.

Dənli paxlaçı bitkilərə 3 cinsə aid 17 perspektiv növ daxildir. Bunlardan mərci, göy noxud, lərgə və s. qeyd etmək olar.

Paxlaçı yem bitkiləri qrupuna 7 cinsə aid 21 növ daxildir. Bunlardan gəvən, qurdotu, güldəfnə, pişik dirnağı, tüksüz biyan, dərman xəşənbülü və s. göstərmək olar.

Yem otlarına Paxlaçılar (1 cins, 2 növ) və Taxıllar fəsiləsinin (11 cins, 43 növ) mühüm perspektivli nümayəndləri aiddir. Ən çox Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışlar. Bunlar ayrı-qotu, topal, quramit, qırtıcı və pişikquyrğu cinslərini əhatə edir.

Dərman əhəmiyyətli bitkilər 71 fəsilə, 167 cins və 204 növlə təmsil olunurlar. Qarabağ bölgəsində daha geniş yayılanlara dərman zəncirotu, adı öskürkötü, dərman köpəkdiliotu, dərman acı qılısı, çöl qatırquyrğu, sürtükyarpaq baldırğan, dərman rozmarin, bəlgəmotu, ziyilotu, aptek şahṭərə və s. göstərmək olar.

Yağlı, efiyagli bitkilərin Qarabağ bölgəsində 15 fəsilə, 37 cins üzrə 66 növü yayılmışdır. Bu qrupa su nanəsi, dağıniqçığ çöl nanəsi, çoxyarpaq dağ tərxunu, adı zirə, adı razyana, iyli kərvəz, adı yovşan, dərman bədrənci, pişiknanəsi, uca andız və s. aiddir.

Texniki bitkilər bu bölgə üzrə 36 fəsilə, 59 cins üzrə 82 növlə təmsil olunur. Bunlara gürcü, palidi, besyuvalı yemişan, sumax, enliyarpaq cökə, adı başınağacı, Qafqaz xaçgülü, uzunsov ardıc, basıq qırtıcı, adı yumaqotu və s. göstərmək olar.

Vitaminlı bitkilər qrupundan 7 fəsilə, 40 cins, 97 növə aid ağac və kol bitkiləri daha perspektivlidir. Bu bitkilərin tərkibi A, D, E, C və B qrupu vitaminları ilə zəngindir. Onlardan dovsan alması, quşarmudu, əzgil, yemişan, ciyələk, itburnu, gavalı, albalı, üçyarpaq yonca, gülülçə, lərgə, arpa, topal, qırtıcı və s. göstərilə bilər.

Balverən bitkilərdən Qarabağ bölgəsində 31 fəsilə, 82 cins üzrə 138 növün yayılması dəqiqlişdirilmişdir. Birinci dərəcəli balverən bitkilərə kolvari söyüd, Biberşteyn qarağatı. Sərq alması, kələ-kötür gülülçə, adı məryəmnoxudu, adı göyək, əyriyumurtaltıqlı yemişan və s. aiddir.

Boyaq bitkilərindən bu bölgədə 23 fəsilə, 28 cins üzrə 30 növün yayılması müəyyənləşdirilmişdir. Boyaçılıq sənayesi üçün geniş istifadəsi mümkün olan bitkilərdən adı bırgöz, adı qaraot, yunan qozu, dazı, Meyer dəvəayağı, adı zirinc, ishal murdarça, kövrək mürdəşər və s. göstərmək olar.